



## ■ Nigar Arif

### DÖN GÜNDÜZÜMƏ

Bir payız gününə dolub ümidlər,  
Yağdı dayanmadan, yağdı eləcə.  
Gözümüzdə bir dəstə qalib ümidlər,  
Qəlbimdən köç edib getdi beləcə.

Uçdu qaranquştək, uçdu baharım,  
Bu yollar saraldı, bu yollar soldu.  
Sahibsiz yuvatək qalarkən yarım,  
Hər yağmur yağanda içi nəm oldu.

Bilirsən, göy üzü sağış buludu,  
Donqar söyüdləri döyəcləyəndə,  
Torpaq göz yaşını, qəmini uddu,  
Söyüd qollarından qayğı içəndə.

Pəncərəm önündə kiçik sərçələr,  
Nəsə danışdilar öz dillərində,  
İstədim oturub dərdləşim bir az,  
Dəyəsən, qorxdular mən əyiləndə.

İndi bu naməni yazıram gülüm,  
Yazıram payızın bu tərs üzünə.  
Çevrilib gecədən deyirəm bir gün,  
Qayıt gəl ömrümə, dön gündüzümə!

### QƏZƏBLƏRİN QALASI

Çək tətiyi, vur məni,  
A kişinin balası.  
Bəlkə hırsın soyudu,  
Qəzəblərin qalası!

Quruyubdu sevincim,  
Gözünün səhrasında.  
Sıxılıbdı əlacım,  
Məsafə arasında.

O gülüşün dibindən,  
Elə sıyrılıb gedib.  
Güzəştərin cibindən,  
Bir anda düşüb itib.

Qəlbinin dalanında,  
Neçə ucuq-sökük var?  
Evimin salonunda,  
Üşüyürəm, yağır qar.

Qayğıkeş yorğanını,  
Tapmiram bürünüm.  
Bu əsəb yarğanında,  
De nə qədər sürünum?

Sükutun silləsinə,  
Dözmür daha sözlərim.  
Şeir silsiləsində,  
Yanıb qalır közlərim.

Çilik-çilik olubdu,  
Əksim də aynalarda.  
Daha səbri dolubdu,  
Dözmür nə dağ, nə qaya.

Çək tətiyi, vur məni,  
A kişinin balası.  
Bəlkə hırsın soyudu,  
Qəzəblərin qalası!

29 aprel 2017

WWW.KASPI.AZ



YAZI  
23